

**Holcim (Azərbaycan)
Açıq Səhmdar Cəmiyyəti**

Maliyyə hesabatları

*31 dekabr 2016-cı il tarixində başa çatan il üzrə
müstəqil auditorun hesabatı ilə birlikdə*

**Holcim (Azərbaycan)
Açıq Səhmdar Cəmiyyəti**

Maliyyə hesabatları

31 dekabr 2016-cı il tarixində başa çatan il üzrə

Mündəricat

Ümumi məlumat

Müstəqil auditorun hesabatı 1-2

Maliyyə hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat..... 3

Mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat 4

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat..... 5

Kapitalda dəyişikliklər haqqında hesabat 6

Maliyyə hesabatları ilə bağlı qeydlər 7-40

Müstəqil auditorun hesabatı

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasına

Maliyyə hesabatlarının auditi üzrə hesabat

Rəy

Biz Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin ("Şirkət") 31 dekabr 2016-cı il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər ümumi gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları 31 dekabr 2016-cı il tarixinə Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına ("BAS") uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın *Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti* bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblərin etika məcəlləsi" nə ("MBESŞ Məcəlləsi") uyğun olaraq biz Şirkətdən müstəqillik və biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edir.

Maliyyə hesabatları üçün rəhbərliyin və Müşahidə Şurasının məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-yə uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Şirkəti ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Müşahidə Şurası Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürülməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm işlədirik. Biz həmçinin:

- ▶ Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- ▶ Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Şirkətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- ▶ Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- ▶ Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- ▶ Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz Müşahidə Şurasının nəzərinə, digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Ernst & Young Holdings (CIS) B.V.

22 fevral 2017-ci il

Bakı, Azərbaycan

Holcim (Azərbaycan) ASC
Maliyyə vəziyyəti haqqında hesabat

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr	
		2016	2015
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əmlak, qurğu və avadanlıq, xalis	3	286,975,860	301,771,329
Qeyri-maddi aktivlər, xalis	4	5,169,305	5,327,359
Uzunmüddətli əvvəlcədən ödəmələr	6	1,546,339	1,549,989
Uzunmüddətli mal-material ehtiyatları	7	4,714,691	4,546,250
Təxirə salınmış mənfəət vergisi aktivi	5	12,670,072	6,430,298
Cəmi uzunmüddətli aktivlər		311,076,267	319,625,225
Cari aktivlər			
Mal-material ehtiyatları, xalis	7	10,721,820	12,841,801
Ticarət və digər debitor borcları, xalis	8	14,758,898	21,280,617
Vergilər üzrə debitor borcları	9	692,282	4,894,116
Əvvəlcədən ödəmələr və avanslar	6	1,148,530	1,099,983
Əlaqəli tərəflərdən alınacaq məbləğ	17	29,865	121,771
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	10	4,132,846	3,083,662
Cəmi cari aktivlər		31,484,241	43,321,950
Cəmi aktivlər		342,560,508	362,947,175
Kapital və öhdəliklər			
Kapital			
Nizamnamə kapitalı	11	31,812,880	31,812,880
Əlavə ödənilmiş kapital	11	3,301,937	3,301,937
Bölüşdürülməmiş mənfəət		86,053,976	113,062,120
Cəmi kapital		121,168,793	148,176,937
Uzunmüddətli öhdəliklər			
Əlaqəli tərəfə ödəniləcək kreditlər	12, 17	176,280,229	167,496,889
Hesablanmış öhdəliklər		-	246,209
Ehtiyatlar	13	3,923,319	4,198,941
Cəmi uzunmüddətli öhdəliklər		180,203,548	171,942,039
Cari öhdəliklər			
Ticarət kreditör borcları	14	9,608,611	6,418,864
Digər ödəniləcək qısamüddətli kreditlər	12	60,726	1,306,992
Əlaqəli tərəfə ödəniləcək kreditlər	12, 17	24,999,259	27,632,920
Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklər	17	1,525,231	2,824,646
Hesablanmış öhdəliklər	15	1,368,253	1,487,788
Əmək haqqı və əlaqəli vergilər		336	15,822
Ödəniləcək dividendlər		57,916	63,139
Müştərilərdən alınmış avanslar		996,613	291,661
Ehtiyatlar	13	2,571,222	2,786,367
Cəmi cari öhdəliklər		41,188,167	42,828,199
Cəmi kapital və öhdəliklər		342,560,508	362,947,175

Sirkətin rəhbərliyi adından 22 fevral 2017-ci ildə imzalayan və buraxılmasına icazə verənlər:

Rossen Papazov, Baş Direktor

Dilbər Sultanova, Maliyyə Direktoru

Əliabbas Salahov, Baş Mühasib

Əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.



Holcim (Azərbaycan) ASC
Mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat

(Məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabrda başa çatan il	
		2016	2015
Malların satışı		77,943,051	84,624,975
Satışın maya dəyəri	20	(47,432,835)	(51,413,453)
Ümumi mənfəət		30,510,216	33,211,522
Çatdırılma xərcləri	21	(10,519,783)	(9,890,852)
Ümumi və inzibati xərclər	22	(10,790,881)	(43,653,380)
Əmlak, qurğu və avadanlığın silinməsi üzrə gəlir		12,122	3,000
Satış xərcləri	23	(5,708,382)	(6,427,437)
Əməliyyat mənfəəti/(zərəri)		3,503,292	(26,757,147)
Maliyyə xərci	24	(11,398,862)	(6,700,335)
Məzənnə fərqindən zərər, xalis		(25,352,348)	(89,766,228)
Vergidən əvvəl zərər		(33,247,918)	(123,223,710)
Mənfəət vergisi faydası	5	6,239,774	24,084,753
İl üzrə zərər		(27,008,144)	(99,138,957)
Digər ümumi gəlir		-	-
Cəmi ümumi zərər		(27,008,144)	(99,138,957)

Əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.